

“Hədəf Liseyi” MMC ilə Təhsilalanın qanuni nümayəndəsi (valideyni, qəyyumu, övladlığa götürəni, himayəçisi) arasında

ORTA TƏHSİLİN TƏŞKİLİ MÜQAVİLƏSİ

Bakı şəhəri

“ ” ----- 2020

Bir tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən “Hədəf Liseyi” MMC-nin direktoru Sadıqov Şəmil Kamil oğlu şəxsində (bundan sonra **Hədəf Liseyi**) və digər tərəfdən, təhsil alacaq şəxsin (bundan sonra **Təhsilalan**) _____ **oğlunun (qızının) Valideyni** (valideyni, qəyyumu, övladlığa götürəni, himayəçisi) (bundan sonra **Valideyn**) _____ **oğlunun (qızının)** şəxsində (birlikdə “**Tərəflər**” adlanmaqla) Tərəflər Azərbaycan Respublikasının digər müvafiq hüquq normalarını nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:

1. Müqavilənin predmeti

1.1. Bu müqavilə ilə Hədəf Liseyi, ümumi təhsilin dövlət standartları və proqramına, Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş “Hədəf Liseyi” MMC-nin nizamnaməsinə uyğun şəkildə və mütərəqqi dünyanın pedaqogika və STEAM tədrisində əldə etdiyi müsbət təcrübəni Hədəf Konseptinə əsasən tətbiq edərək Təhsilalanın ümumi təhsil almasına şərait yaratmağı, Təhsilalanın Valideyni isə bunun müqabilində bu müqavilənin qüvvədə olduğu müddət üçün təhsil haqqını ödəməyi öhdələrinə götürürlər.

1.2. Hədəf Liseyində təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də STEAM təhsilində dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət edir.

2. Tərəflərin hüquq və öhdəlikləri

2.1. Hədəf Liseyin hüquq və öhdəlikləri:

2.1.1. Hədəf Liseyi ilə Valideyn arasında bağlanmış Müqavilənin şərtlərinə riayət olunmasını tələb etmək;

2.1.2. Hədəf Liseyi Elmi şurası və intizam komissiyasının rəyinə əsasən Təhsilalanı növbəti təhsil pilləsinə keçirmək və ya keçirməmək;

2.1.3. Təhsilalanda milli vətəndaş mövqeyi formalaşdırmaq, onu vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata hazırlamaq;

2.1.4. Təhsil proqramlarının Təhsilalan tərəfindən mənimsənilməsi və onun yaradıcılıq qabiliyyətinin və maraqlarının inkişafı üçün zəruri şərait yaratmaq;

2.1.5. Təhsilalanda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

2.1.6. Pedaqoji etika və əxlaq normalarına riayət etmək;

2.1.7. Təhsil dövründə Təhsilalanın Hədəf Liseyinin ərazisi daxilində təşkil edilən tədbirlərdə təhlükəsizliyini qorumaq və bunun üçün bütün zəruri tədbirlər həyata keçirmək;

2.1.8. Təhsilalanın və Valideynin şərəf və ləyaqətinə hörmət etmək;

2.1.9. Təhsilalanı fiziki və psixoloji təhdidlərin bütün formalarından qorumaq;

2.1.10. Təhsilalanın təlim-tərbiyəsi məsələləri ilə bağlı Valideynlə əməkdaşlıq etmək;

2.1.11. Valideyn və Təhsilalan müqavilə öhdəliklərinə, nizam-intizam qaydalarının tələblərinə müvafiq xəbərdarlıqlardan sonra tam və ya qismən əməl etmədikdə Təhsilalanın liseydən xaric edilməsi haqqında məsələ qaldırmaq və xaric etmək.

2.2. Valideynin hüquq və öhdəlikləri:

2.2.1. Hədəf Liseyində təhsilin və tədrisin təşkili prosesini, Təhsilalanın performansı, təhsilə marağı və davranışı haqqında məlumat almaq;

2.2.2. Hədəf Liseyində təhsil və tədrisin milli Təhsil standartlarına uyğun təşkil edilməsini tələb etmək;

2.2.3. Təhsilalana təhlükəsiz və zərərsiz təhsil şəraitinin yaradılmasını tələb etmək;

2.2.4. Təhsilalanı humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təşkil olunan dərslərdə uşaqlarının iştirakını təmin etmək;

2.2.5. Bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək;

2.2.6. Valideyn iclaslarında və Hədəf Liseyin təşkil etdiyi seminarlarda iştirak etmək;

2.2.7. Hədəf Liseyin müəllim və personalının şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

2.2.8. Hədəf Liseyin Nizamnaməsinə, daxili intizam və davranış qaydalarının tələblərinə riayət etmək;

- 2.2.9. Hədəf Liseyinin əmlakı Təhsilalanın təqsiri üzündən zərər görərsə və yararsız hala düşərsə Hədəf Liseyinə dəymiş zərəri ödəmək;
- 2.2.10. Təhsilalanın “Hədəf Liseyi” MMC tərəfindən müəyyən edilmiş vahid məktəbli geyimində (5-11-ci sinif şagirdləri) gəlməsini təmin etmək;
- 2.2.11. Təhsilalanı Hədəf Liseyi tərəfindən təşkil olunan liseydən xaric (düşərgə, ekskursiya və s.) tədbirlərində iştirakını təmin etmək;
- 2.2.12. Təhsilalan Hədəf Liseyinə gələrkən sanitariya-gigiyena tələblərinə riayət etmək (Təhsilalanın dırnaqlarının tutulması, saçlarının təmiz və səliqəli olması, üst paltarlarının təmiz olması və s.)
- 2.2.13. Təhsilalanın sağlamlığı və keçirdiyi xəstəliklər haqqında düzgün məlumat vermək;
- 2.2.14. Hədəf Liseyi tərəfindən tələb olunan müvafiq sənəd və arayışları məlumat verildiyi gündən etibarən 5 (beş) iş günü müddətində təqdim etmək;
- 2.2.15. Hədəf Liseyi tərəfindən valideynlər üçün nəzərdə tutulan məlumatlarla tanış olmaq, o cümlədən Hədəf Liseyinin təqdim etdiyi elektron poçt ünvanını - e-maili mütəmadi olaraq yoxlamaq. Əgər Valideynin əlaqə nömrəsi, e-poçtu və digər kontaktları dəyişərsə, bu barədə Hədəf Liseyinə dərhal məlumat vermək;
- 2.2.16. Bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və mümkünəş edən hallar haqqında Hədəf Liseyinə 5 (beş) təqvim günü müddətində məlumat vermək.

3. Təhsil haqqı ödənişinin həyata keçirilməsi qaydası

3.1. Təhsil haqqı

3.1.1. Hədəf Liseyinin ümumi *İbtidai (Bağça, Məktəbəqədər, Orta, Tam orta)* təhsil pilləsi Azərbaycan bölməsi üzrə bir illik təhsil haqqı _____ AZN (_____ manat) təşkil edir.

3.1.2. Təhsil haqqı ödənişinə illik təhsil haqqı, qidalanma, klub və dərnek (ödənişli dərneklər istisna olmaqla) fəaliyyətləri, məktəbli forması (bir dəst), dövlət tərəfindən təmin edilən dərsliklər, Hədəf Liseyinin nəşrləri, dərsdən kənar məşğələlər və STEM mərkəzlərində istifadə edilən laboratoriya materialları daxildir.

3.1.3. Təhsil haqqının ödənişi əvvəlcədən tam və ya Əlavə № 1-də nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq tədris ili dövründə üç hissədə ödənilə bilər.

3.1.4. İstənilən təhsil pilləsi üzrə ilkin depozit ödənişi ümumi təhsil haqqının 30%-ni təşkil edir. Depozit Təhsilalan liseyə qəbul edildikdən sonra 3 (üç) iş günü ərzində ödənilir və Təhsilalan üçün yer saxlanılır. Depozit məbləği əvvəlcədən təhsilin təşkilinə sərf edildiyi üçün Təhsilalan liseyə qəbul olunduqdan sonra gəlməkdən imtina edərsə, ilkin olaraq ödənilmiş **depozit geri qaytarılmır**;

3.1.5. Ödəniş 3 hissədə həyata keçirilərsə, 30% depozit məbləği Təhsilalan Hədəf Liseyinə qəbul edildikdən sonra 3 iş günü ərzində, yerdə qalan məbləğin 40%-i avqustun 25-dək, 30%-i isə 2020-ci il dekabr ayının 25-dək ödənməlidir.

3.1.7. Təhsil haqqının ödənişi valideynə təqdim edilmiş hesab fakturaya əsasən həyata keçirilir.

3.2. Təhsilalanın Hədəf Liseyindən vaxtından əvvəl çıxması ilə bağlı ödənişin geri qaytarılmasına dair şərtlər:

3.2.1. Təhsilalan 31 avqust tarixində və ya ondan əvvəl liseydən çıxarsa, depozit istisna olmaqla yerdə qalan ödəniş geri qaytarılır.

3.2.2. Təhsilalan 15 sentyabr tarixindən sonra liseydən çıxarsa, I ödəniş məbləği **geri qaytarılmır**. Təhsil haqqı tam ödənilibsə, tam ödənişin depozit və I ödəniş məbləği geri qaytarılmır.

3.3. Hədəf Liseyinə gec qəbul olunma üzrə şərtlər:

3.3.1. Təhsilalan Hədəf Liseyinə dərsələr başlayandan sonra, I yarımil ərzində qəbul edilərsə, depozit və 40%-lik ödəniş dərhal qəbul zamanı ödənilir, ödənişin yerdə qalan hissəsi 2020-ci il dekabrın 25-dək ödənilir.

3.3.2. Təhsilalan Liseyə II yarımildə qəbul edilərsə, **ümumi təhsil pilləsi üzrə təhsil haqqının 50%-i** tam ödənilir.

3.3.3. Təhsilalan davranışı səbəbindən liseydən çıxarılsa, bu zaman ödənilən təhsil haqqı geri qaytarılmır.

3.3.4. Təhsilin haqqı Təhsilalanın təqvim ayı ərzində neçə gün üzrlü və ya üzrsüz səbəbdən dərsə gəlib-gəlməməsindən asılı olmayaraq, eləcə də dərs ili ərzində tətillər, istirahət, bayram və s. iş günü hesab edilməyən günlərin sayından asılı olmayaraq, tam şəkildə ödənilir.

3.3.5. Təhsil haqqı bu müqavilənin şərtlərinə uyğun vaxtda və həcmdə ödənilməzsə, Valideyn ödəmə gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir.

3.3.6. Təhsilalan və ya Valideyn tərəfindən yerinə yetirilməmiş öhdəlik olarsa, öhdəlik yerinə yetirildikdən sonra Təhsilalanın sənədləri Valideynə təqdim edilir.

3.3.7. Ölkənin pul-tədavül sistemində baş verən dəyişikliklərlə əlaqədar təhsil xidmətinə təsir göstərəcək qiymətlərin dəyişməsi, təhsillə əlaqədar olan vergi ödəmələri dərəcələrinin, ölkədə inflyasiya səviyyəsinin artması ilə əlaqədar olaraq təhsil haqqının məbləği dəyişə bilər.

O cümlədən, əgər ölkədə 1 ABŞ dollarının rəsmi məzənnəsi 2 manatdan yuxarı olarsa, Hədəf Liseyi təhsil haqqını artıra bilər. Yaranmış zərurətlə əlaqədar olaraq “Hədəf Liseyi” MMC təhsil haqqını mövcud vəziyyətdə uyğunlaşdırmaq və bu haqda Valideynə məlumat verməyi öz öhdəsinə götürür.

3.4. Qidalanma

3.4.1. Hədəf Liseyi İbtidai siniflərdə təhsil alan şagirdləri təmizlik və gigiyenik normalara diqqət edərək ekoloji təmiz məhsullardan hazırlanmış, qida rasionu diqqətlə balanslaşdırılmış qəlyanaltı və naharla təmin etməyi öhdəsinə götürür.

4.Fors-majör

4.1. Qarşısızalmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.

4.2. Qarşısızalmaz hallarda istinad edən tərəf:

4.2.1. Qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyəti dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

4.2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırılmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyini və ya vaxtında göndərilmədiyini təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.

4.2.3. Qarşısızalmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.

5. Müqavilənin ləğv edilməsi qaydası

Tərəflərdən biri üzərinə düşən öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə digər tərəf Müqaviləni aşağıdakı formada birtərəfli qaydada ləğv edə bilər:

5.1. Valideyn Hədəf Liseyinə yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam verə bilər.

5.2. Hədəf Liseyi Təhsilalanı aşağıdakı hallarda xaric edə və Müqaviləyə xitam verə bilər:

5.2.1. Valideynin ərizəsinə əsasən;

5.2.2. Təhsilalan tərəfindən Hədəf Liseyinə daxili nizam-intizam qaydaları sisteməlik şəkildə pozulduqda;

5.2.3. Təhsilalan üzrsüz səbəbə görə 140 (yüz qırx) dərs saatından çox dərs buraxdıqda;

5.2.4. Valideyn tərəfindən müqavilədə nəzərdə tutulan müddətə dək təhsil haqqı ödənilmədikdə;

5.2.5. Tibbi göstərişlərə əsasən;

5.2.6. Valideyn tərəfindən bu Müqavilənin şərtləri yerinə yetirilmədikdə.

6. Müqavilənin müddəti

Bu müqavilə Tərəflərin imzaladıqları gündən qüvvəyə minir. Müqavilə müvafiq təhsil pilləsinin sonuna qədər qüvvədədir.

7. Mübahisəli məsələlərin həlli

7.1. Tərəflər Müqavilə üzrə yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

7.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.

8. Tərəflərin məsuliyyəti

Tərəflər bu müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

9. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi

Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.

10. Digər şərtlər

Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə sahib iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi Valideynə verilir, digər nüsxəsi isə “Hədəf Liseyi” MMC-də saxlanılır.

TƏRƏFLƏR

“Hədəf Liseyi” MMC

Ünvan: Bakı şəh. Tbilisi pr. 72.

Ünvan: Abşeron ray., Masazır qəs., “Bağçalı evlər” yaşayış kompleksi.

Tel: *2018 Mob: (050/070)- 272-20-18

E-mail: info@hedefliseyi.edu.az

VÖEN: 2004732671

H/h: AZ17BBTB40060944085352000016

Bank: “BTB” ASC-nin “Həzi Aslanov” filialı

Direktor: Ş.K.Sadıqov

İmza: _____

M.Y

Təhsilalan

A.S.A _____

Mob 1 _____

Mob 2 _____

(Valideynin şəxsiyyətini təsdiq edən sənədin seriya və №-si)

AZE:

Müqaviləni oxudum şərtlərlə razıyam:

Valideyn: _____

İmza: _____